

UNİVERSİTET XƏBƏRLƏRİ



AZTV-NİN “TƏRƏF MÜQABİL” PROQRAMINDA

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانliyulun 24-də Azərbaycan Televiziyasının “Tərəf müqabil” proqramında “Ölkənin nüfuzu” adlı verilişdə iştirak etdi. (Milli Məclisin üzvləri

Nizami Cəfərov və Ceyhun Osmanlı ilə birlikdə) H. İsaخانlı ölkələrin imici və nüfuzu arasındakı fərq, imicin yaradılması və nüfuzun artırılması, nüfuz ölçüləri və digər məsələlər barəsində danışdı.

HAMLET İSAXANLININ MƏQALƏLƏRİ “NEW BAKU POST” QƏZETİNDƏ



“New Baku Post” qəzetinin 11 avqust, 18 avqust, 25 avqust, 1 sentyabr və 8 sentyabr 2012-ci il tarixli nömrələrində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlinın “Müraciət formaları. Tarix və bu gün” adlı silsilə məqalələri dərc olunmuşdur. (Məqalələr jurnalın 14-17-ci səhifələrində dərc olunur).



“XƏZƏR”İN ƏMƏKDAŞI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR

Xəzər Universitetinin Riyaziyyat departamentinin müdiri dosent Seymur Rzayev avqustun 27-30-da İrənin Təbriz şəhərində keçirilmiş 43-cü İran Riyaziyyat Konfransında (43rd Annual Iranian Mathematics Conference) “Sfera üzərində çəkili Nikolski-Besov fəzası” (Weighted Nikolskii Besov Spaces on the Unit Sphere) mövzusunda çıxış etmişdir.

XƏZƏR UNİVERSİTETİNİN BAŞ PROQRAM MENECERİ ALMANİYADA TƏCRÜBƏ KEÇMİŞDİR

Xəzər Universitetinin Qafqaz Tədqiqat Resurs Mərkəzinin (QTRM) Baş proqram meneceri Yuliya Əliyeva avqust ayında Almaniyanın Marburq şəhərindəki Filips Universitetinin Mədəniyyət və sosial antropologiya şöbəsində qısa müddətli təcrübə keçmişdir. O, bu əsas müəssisədən başqa

Bremen və Berlinin bir sıra tədqiqat mərkəzləri və kitabxanalarında da olmuşdur. Y. Əliyeva özünün Azərbaycanda məcburi köçkünlər mövzusunda tədqiqatının ümumi strukturu və metodologiyasını, həmçinin ilkin nəticələrini Almaniyaadakı həmkarları ilə müzakirə etmişdir.

It has been publishing since January, 1995

Khazar
VIEW

Design by:
Mir Rafiq ABDULRAHIMOV

Computer graphics:
Nigar AYDEMİROVA

Photo:
MEDIA CENTRE

Address:
11 Mahsati str., Baku,
(near the “Neftçilər” metro)
Fax: 498-93-79
Phone: 421-79-16
421-10-93
E-mail: redaksiya@khazar-view.org


Certificate: 376
Index: 67178
Order: 190
Copies: 3000

Founder:
KHAZAR UNIVERSITY

Editor-in-chief:
Hamlet ISAXANLI

Associate editor:
Alirza BALAYEV

Editorial member:
Jamal MUSTAFAYEV
Jamil HASANLI
Nizami JAFAROV
Knyaz ASLAN
Afgan ABDULLAYEV



BP ƏMƏKDAŞLARI “XƏZƏR”DƏ



Sentyabrın 6-da BP şirkətinin əməkdaşları – Bakı ofisinin işçiləri Kənan Şıxlinski və Bağır Axundov, BP şirkətinin İnsan resursları və məzunların işə qəbulu departamentinin rəhbəri Layl Endrüs (Lyle Andrews) Xəzər Universitetində oldular. Görüşün əsas məqsədi universitet haqqında ümumi məlumatı malik olmaq, onun potensialını

müəyyənləşdirmək və BP ilə Xəzər Universiteti arasında bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirməkdən ibarət idi. Qonaqlar universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı və universitetin digər əməkdaşları ilə görüşərək, universitetlə tanış oldular.


ƏLİFBA İSLAHATI TƏKLİFİNƏ TANINMIŞ ALİMLƏRİN VƏ SƏNƏTKARLARIN REAKSİYALARI

Sentyabrın 7-də “Azadlıq radiosu”nun Əlifba bölməsində “Tanınmış alim və sənətkarlardan əlifba islahatı təklifinə reaksiyalar” adı altında müsahibələr verilib. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı, Fəxrəddin Veysəlli, Kamil Vəli Nərimanoğlu, Firidun Cəlilov, İsmayıl Məmmədov və Rəhman Bədəlov öz fikirlərini söyləyiblər.

Yazını oxumaq üçün <http://www.azadliq.org/content/article/24696549.html> linkinə daxil olun. (Müvafiq yazılar jurnalın 20-22-ci səhifələrində dərc olunur).

“AZƏRBAYCAN DÜNYA ƏDƏBİYYATINDA” ADLI BEYNƏLXALQ SİMPOZİUMUN MATERİALLARI ÇAP OLUNUB

Xəzər Universitetinin nəşriyyatında universitetin 2011-ci il mayın 27-28-də keçirdiyi “Azərbaycan dünya ədəbiyyatında” adlı Beynəlxalq simpoziumun materialları çap olunub. Simpozium Azərbaycan Respublikasının müstəqilliyinin və Xəzər Universitetinin yaranmasının 20 illiyinə həsr olunmuşdu. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlının giriş sözü ilə açılan 652 səhifəlik bu elmi topluya 70-ə yaxın məruzənin mətni daxil edilmişdir. Topulun redaktoru Xəzər Universiteti Təhsil fakültəsinin dekanı, fəlsəfə doktoru Elza Səmədovadır.



XƏZƏR UNİVERSİTETİNİN TƏSİSÇİSİ AZTV-DƏ



Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı sentyabrın 15-də AZTV-nin “İdrak” verilişində iştirak etdi. H. İsaخانlı bilik, onun mahiyyəti, növləri, yayılması və s. barədə söhbət etdi, suallara cavab verdi.

“XƏZƏR”İN DEPARTAMENT DİREKTORU ÇİNDƏ

Xəzər Universitetinin İnsan resursları departamentinin direktoru Ülkər İsayeva sentyabrın 15-16-da Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən Beynəlxalq Təhsil Sərgisində iştirak etmişdir. Bu sərgidə Türkiyə, Kipr, Hindistan, Sinqapur, Qırğızıstan və digər ölkələrin uni-

versitetlərinin nümayəndələri iştirak etmişlər. Xəzər Universitetinin nümayəndəsi sərgidə iştirak etməkdən əlavə Çin Xalq Respublikasının Xinjiang Universitetinin nümayəndələri ilə görüşüb, danışıqlar aparmışdır.

TƏLƏBƏ QƏBULU RƏQƏMLƏRDƏ

İsaxan İsaxanlı,
Qəbul və tələbə şöbəsinin müdiri



Bu il Xəzər Universitetinə 490 plan yerinə 24 ixtisas üzrə qəbul aparılıb. Birinci qrup üzrə 6 ixtisasa (neft-qaz mühəndisliyi; kompüter mühəndisliyi; kompüter elmləri; inşaat mühəndisliyi; riyaziyyat və informatika müəllimliyi; elektronika, telekommunikasiya və radiotexnika mü-

həndisliyi), ikinci qrup üzrə 9 ixtisasa (mühasibat uçotu və audit; maliyyə; iqtisadiyyat; menecment; marketinq; biznesin idarə edilməsi; beynəlxalq münasibətlər; tarix və coğrafiya müəllimliyi, regionşünaslıq), üçüncü qrup üzrə 7 ixtisasa (ingilis dili və ədəbiyyatı; ingilis dili müəllimliyi; tərcümə; Azərbaycan dili və ədəbiyyatı; Azərbaycan dili və ədəbiyyatı müəllimliyi; politologiya; ibtidai sinif müəllimliyi); dördüncü qrup üzrə 2 ixtisasa (kimya və biologiya müəllimliyi; psixologiya) tələbə qəbul olunub.

490 plan yerindən 95-i birinci qrupa, 185-i ikinci qrupa, 155-i üçüncü qrupa, 55 yer isə dördüncü qrupa ayrılmışdı. Qəbul, məlum olduğu kimi, iki turda aparılır; birinci turda boş qalan yerlər üçün müsabiqə yolu ilə ikinci tur elan olunur. Universitetimizə birinci turda 391, ikinci turda isə 13 nəfər qəbul olunmuşdur. Qəbul olunmuş 404 tələbədən 313 nəfəri Azərbaycan bölməsinin, 91 nəfəri isə rus bölməsinin tələbələridir.

Qəbul imtahanlarında müəyyən bal həddindən yuxarı bal toplayan tələbələrə təhsil haqqının ödənilməsində güzəştlər barədə də məlumat vermək istəyirəm. Güzəştlər toplanmış ballara

görə müxtəlifdir və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hər il qəbuldan əvvəl plan yerlərini dərc etdiyi “Abituriyent” jurnalında onlar dəqiq göstərilir. Bu güzəştləri belə müəyyənləşdirmişik: 500-549 arası bal toplayanlara 25% , 550-599 arası bal toplayanlara 50%, 600-649 arası bal toplayanlara 75% güzəşt olunur. 650-dən yuxarı bal toplayan tələbələr isə təhsil haqqını ödəməkdən 100% azaddır. Bu il 18 tələbəmiz 500-dən yuxarı bal toplayıb. Onlardan 9 nəfəri Mühəndislik və tətbiqi elmlər (1-ci qrup), 5 nəfəri İqtisadiyyat və menecment (2-ci qrup) fakültəsinin, 4 nəfəri isə Humanitar və sosial elmlər fakültəsinin (3-cü qrup) tələbəsidir. Həmin tələbələrdən 2 nəfəri 600-dən çox balla qəbul olunub.

Qeyd edim ki, güzəştlər bütün təhsil müddəti ərzində tətbiq olunur. Lakin belə bir qayda da mövcuddur ki, güzəştə layiq görülən tələbələrdən kimsə təhsildə yaxşı nəticələr göstərməzsə, güzəştin ləğv olunması məsələsinə baxıla bilər. Universitetimizə qəbul olunan tələbələrə hər il payladığımız yaddaş kitabçasında bu barədə xəbərdarlıq edilir. Ancaq, adətən, yüksək balla qəbul olunan tələbələr təhsillərində yaxşı göstəricilərə nail olurlar.

Hər il sentyabrın 15-də universitetimizdə yeni tədris ilinin başlanması ilə əlaqədar açılış mərasimi keçirilir və yeni qəbul olunanlara tələbə bileti verilir. Bu il də 600-dən yuxarı balla qəbul olunanlara tələbə biletini Xəzər Universitetinin təsisçisi və rektoru təqdim etdi.

Beləliklə, bu il universitetimizə 404 tələbə qəbul olunmuşdur ki, bu da qalan illərlə müqayisədə ən yüksək rəqəmlərdəndir.

Bütün tələbələri təbrik edir, onlara uğurlar arzulayıram.

XƏZƏR UNİVERSİTETİNDƏ YENİ DƏRS İLİNİN AÇILIŞ MƏRASİMİ

(*Fotolar jurnalın üz qabığında və səh. 2-3 - də*)

Sentyabrın 17-də Xəzər Universitetində yeni dərslərin açılış mərasimi oldu. Mərasimdə universitetə yeni qəbul olunmuş birinci kurs tələbələri və onların valideynləri, digər tələbələr, universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər. Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı çıxış edərək, müəllim və tələbə kollektivini, xüsusən birinci kurs tələbələrini yeni dərslərin ilinə münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı, universitet haqqında geniş məlumat verdi, əldə edilən nailiyyətlərdən danışdı. Rektor vəzifəsini icra edən Məhəmməd Nuriyev də tələbələri və professor-müəllim heyətini yeni dərslərin ilinə münasibətilə təbrik edərək, birinci kurs tələbələrini universitetdəki tədris prosesi haqqında məlumatlandırdı.

Sonra Hamlet İsaخانlı, Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor Rafiq Əhmədov və Xarici əlaqələr üzrə prorektor Fərda Əsə-

dov qəbul imtahanlarında ən yüksək bal toplamış tələbələrə tələbə biletini təqdim etdilər. Onların arasında Xəzər Universitetinin hər il keçirdiyi olimpiadanın qalibi, maliyyə ixtisasına qəbul olunmuş Emil Süleymanlı da var idi.

Mərasimdə tələbələr adından iqtisadiyyat ixtisasına qəbul olunmuş Xəqani Qasimov və Azərbaycanın ən gənc tələbəsi, ingilis dili və ədəbiyyatı ixtisasına qəbul olunmuş 15 yaşlı Məleykə İsmayılzadə çıxış edərək, seçdikləri Xəzər Universitetində yaxşı mütəxəssis kimi yetişmək üçün əzmlə təhsil alacaqlarını bildirdilər.

Valideynlər adından çıxış edən Vaqif Məmmədov Xəzər Universitetinin ölkəmizin qabaqcıl təhsil ocaqlarından olduğunu söylədi və tələbələri onun adına layiq təhsil uğurlarına nail olmağa çağırırdı.

Mərasim universitet tələbələrinin ifasında konsert proqramı ilə başa çatandan sonra tələbələr auditoriyalara dəvət olundular və yeni dərslərin ilinə başlandı.

“XƏZƏR TV”- DƏ “İNFORSİYA TƏHLÜKƏSİZLİYİ” MÖVZUSUNDA MÜZAKİRƏ

Xəzər Universiteti İnternet İnstitutunun direktoru Rəşad Əliyev sentyabrın 8-də “Xəzər TV”-nin “Həyata baxış” verilişinin qonağı oldu. Canlı efirdə “İnforsiya təhlükəsizliyi (İT)” mövzusu müzakirə edildi. AMEA İnforsiya Texnologiyaları İnstitutunun eksperti Rasim Mahmudov, APA inforsiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı və İT üzrə ekspert Cahid İsmayilovun da iştirak etdiyi veriliş maraqlı müzakirələrlə davam etdi.

R. Əliyev Azərbaycanda inforsiya texnologiyaları barədə fikirlərini bildirdi. İnforsiya təhlükəsizliyini təbii fəlakətlə müqayisə edən R. Əliyev bu prosesin də nə zaman, haradan, necə gələcəyini birmənalı olaraq deməyin imkansız olduğunu və bu prosesdən heç kimin sığortalanmadığını söyləsə də, təhlükənin qarşısını almağın mümkün olduğunu da bildirdi. Bunun üçün İSO standartları və ya digər standartlar var. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və müvafiq dövlət orqanları bu işlə məşğul olurlar. Hər bir qrup həmin standartlara mütləq riayət etməlidir. Bununla saytlarda profillərin, mail ünvanlarının qırılmasının qarşısı alınabilir.

R. Əliyev sahənin kadr məsələsindən də söhbət

etdi: “4-5 il əvvəl universiteti adı, eləcə də qırmızı diplomla bitirən tələbələr bu gün tapdıqları işlərdə yeni tendensiyalarla ayaqlaşma bilmirlər. Bu səbəbdən də iş götürənin şərtləri təmin olunmur. Ona görə də, həmin işçilər öz üzərlərində daim işləməlidirlər ki, yeniliklərdən xəbərdar olsunlar. Digər bir məsələ odur ki, gənc mütəxəssislərin iş düzəldikləri şirkətlərdə aldıqları məvacib onları qane etmir, bunun üçün də xarici ölkələrə üz tutmaq məcburiyyətində qalırlar. Bu iş bizim güclü biliyə sahib olan kadrları itirməyimizə yol açır”.

Müzakirə zamanı R.Əliyev Azərbaycan İnternet Forumunun dövlət saytlarında keçirdiyi monitoring barədə də məlumat verdi: “Həmin monitoringin nəticəsi olaraq vergilər nazirliyinin saytı yüksək xalla birinci yerə çıxıb. Top onluqdan aşağıda olan digər saytlar mənfiliklərini aradan qaldırmağa, öz reytinglərini yüksəltməyə səy göstərməlidirlər.”

“Xəzər TV”-də yayımlanan verilişə aşağıdakı keçidlərdən baxa bilərsiniz:

http://www.youtube.com/watch?feature=player_embedded&v=2iamx3TILMg

http://www.youtube.com/watch?feature=player_embedded&v=KrNY_DypKHA